



İmrəz ƏFƏNDİYEVƏ

*Əməkdar incəsənət xadimi, sənətşünaslaşqı doktoru, Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının professoru*

1983-cü ilin isti və güneşli may günlərinə birində Bakı şəhərində görkəmlə ictimai xadim, Azərbaycan teatrşünaslığının osasını qoyan, adəbi tənqidçi, Məmmədsadıq Əfəndiyevin anadan olmasının 80 illiy qeyd edilmişdi.

A.M.Şerifzadə adına Aktyor evində keçirilən gecənin teatr comiyətinin aparıcı sadri, yubileyin yaxın dostu, iş yoldaşı olan Şəmsi Bədəlbəyli açıq elan etdi.

Şəmsi Bədəlbəylinin atam haqqında dediyi söməni sözlərə öz çıxışlarında Mehdi Memmedov, Süleyman Rüstəm, Ağasədig Gəraybəyli, rejissor Həsən Ağayev və digərləri qoşular.

Bu əsərəngiz gecənin sonunda isə M.Əfəndiyevin "Cancur Səməd" adlı pyesindən parçalar M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı əməkdaşlarının (artıstırının) ifasında səsləndirildi. Bu pyes üzrə tamaşanı məşhur rejissor M.Fərziyev sohna loshadırmışdı.

Yubiley günlərində (may, iyun) respublikaya qozet və jurnallarında Azərbaycan teatri körfeylerinin, mədəniyyət və incəsənət xadimlərinin məqalə, xatire və s. materialları dəlib. Bununla bərabər, radio və televiziyada M.Əfəndiyevin sohna əsərlərindən ("Cancur Səməd", "Mikki Kərəm") parçalar səsləndirildi. Daha sonralar 90 və 100 illik yubileyi günlərində də mətbuatda məşhur alim, yazıçı və teatrşünasların məqalələri çap olunmuşdur.

Məmmədsadıq Mirzə Əhməd oğlu Əfəndiyev 5 iyun 1905-ci ildə indkii Türkmenistannın paytaxtı Aşqabat şəhərində dünyaya gəlib. Atası - mənim babam Mirzə Əhməd bəy Əfəndiyev (1828-1919) o zaman Türkistan General - Qubernatorluğunda podpolkovnik vəzifəsində harbi tərcüməçi işləyirdi. Əsil-nəcəbəti Şəki bəylərinin nəslindən olub. Bir

çox Şərqi dilini mükəmməl bildiyinə görə (de-yilənən görə - 7) yüksək rütbəli Çar zabitlərinin hörmətinə qazanmışdı. Bundan əlavə, bir çox kitabların, sonodların, bədii ədəbiyyatın tərcüməsi ilə də möşəl olmuşdur. Xidmətdən çoxıldıqdan sonra Şəki (o zaman Nuxa) şəhər idarəcisi və istefada olan moslohoti vəzifələrində də işləmişdi.

Məmmədsadıq Əfəndiyev valideynlərini erkən yaşında (anassis 12, atasını isə 17 yaşında) itirib. Özünün mülliifi olduğu avto-bioqrafiyada yazılımışdır - "1912-ci ildə Nuxa gəməyazmasını bitirmiş və mətbəədə mürrətib (horfdüzüçü) işləmişəm. Həmin ilin yanvarında Bakı şəhərində Azərbaycan horbi məktəbində töhsil almaq üçün göndərilmüşəm. Horbi məktəbin 1-ci buraxılışını förlənmə ilə bitirib, Azərbaycan Sovet Qızıl Ordusunun tağım komandırı toyin olunaraq bu ordunun xüsusi 6 nömrəli bölməsinə qəbul edilmişəm".

1925-ci ildə M.Əfəndiyevi xəstəliyi səbəbindən AzÇEKA (xüsusi xidmət orqanları) sərənlərindən azad edirlər. Və bu ildən o özünü bədii-teatral quruculuq sahəsində sinamaga başlayır. Həmin illərdə Satir-Aqıt-Teatrı yaradır.

1925-29-cu illər arası dövrə M.Əfəndiyev M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktor müavini və Teatral Texnikumun direktoru vəzifələrində, 30-cu illərin əvvəllərində isə Azərbaycan Tamaşa Müssəslər İdarəsinin direktor köməkçisi işləmişdi. 1931-ci ildə onu Moskva şəhərində oxumağa göndərirlər. 1933-cü ildə təhsilini bitirib "Azərbaycan dramaturjişinin problemləri və inkişaf perspektivləri" mövzusunda dissertasiyənini yazar. M.Əfəndiyev Qızılı Professura Institutu ədəbiyyatın möbəsəsinin iki əsas kursunu bitirir (üç əsas kursdan) üçüncüyü keçdiyi il MK VKP (b)-də MTS-nin siyasi bölməsinin roisi məcburi çəkiriş elan etdiyinə görə dissertasiyani müdafiə etmək mümkün olmur. Sonradan Azərbaycan KP MK-nin katibi T.Yaqubova 1941-ci il 3 yanvar tarixli məktubla müräciət edir. "Elmlər namizədi elmi dərəcəsi almaq məqsədi ilə mən M.S.Kirov adına Azərbaycan Dövlət Universitetinə "Azərbaycan dramaturjişinin problemləri və inkişaf perspektivləri" mövzusunda dissertasiya müdafiəsinə buraxımağıntı zi zərdən xahiş edirəm".

Moskvada dissertasiya üzərində işləyərək atam eyni zamanda Moskva Dövlət Kinematografiya Institutunda (indiki S.A.Gerasimov adına MDKI), M.N.Pokrovski (1868-1932; tarixçi, ictimai xadim, SSRİ EA-nın akademiki) adına Kommunist Universitetində və P.I.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında teatrşünaslıq, teatr tarixi, dialektik və tarixi materializm fənlərindən dərs deyir.

Məmmədsadıq Mirzə Əhməd oğlu Əfəndiyev 5 iyun 1905-ci ildə indkii Türkmenistannın paytaxtı Aşqabat şəhərində dünyaya gəlib. Atası - mənim babam Mirzə Əhməd bəy Əfəndiyev (1828-1919) o zaman Türkistan General - Qubernatorluğunda podpolkovnik vəzifəsində harbi tərcüməçi işləyirdi. Əsil-nəcəbəti Şəki bəylərinin nəslindən olub. Bir

Atam haqqında katıralar

1936-37-ci illərdə o, Bakı şəhərində

Azərbaycan Dövlət Konservatoriyasında dörs deyib (sosial-iqtisadi intizam kafedrasının müdürü olub). Eyni zamanda, V.I.Lenin adına Azərbaycan Pedaqoji İnstututunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan ədəbiyyatı kafedrasının müdürü olub.

3 fevral 1938-ci ildə M.S.Əfəndiyev M.C.Bağırıvın gösterisi ilə həbs edilir. Ancaq haqqında açılan işin əsəsən olması və döllərin olmaması səbəbindən Azərbaycan NKVD-nin qərarı ilə 14 iyun 1940-ci ildə işin bağlanmasından sonra azad edilir.

1940-ci ilin iyundan M.S.Əfəndiyev Azərbaycan SSR SovNarkomu sosial-mədəniyyət programının elmi rəhbəri vəzifəsinə toyin edilir. Tam bir il sonra SSRİ SNK nəzdində yerləşən Yüksək Məktəb İsləri üzrə Ümumiyyətfaq Komitəsi onu K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu direktor玩具 edir. Ancaq Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti vəzifəsindən sonra direktiv orqanlarının verdiyi qərarla M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktori vəzifəsinə toyin edilir.

Atamın şəxsi arxivində maraqlı sənəd saxlanılır: Filarmoniyanın işçilərinin 14 yanvar 1942-ci il tarixli yaşığının protokol stenogramı. Bu yaşığınca M.Əfəndiyev özünü musiqiinin inkişafı və xalq zümrələrinin necə müdaxilə edilməsi barədə dərin məzmunlu parlaq, aləvül bir nitq söyleyir. Bundan əlavə, iifaçıları sonot və bostökər əsərlərinin töhfələri barədə də çoxlu maraqlı fikirlər səsləndirir (stenogram rus dilində çap edilmişdir). M.Əfəndiyevin maraqlı fikirlərindən birini nəzərinə çatdırmaq istəyirik. O deyir: "Yoldaşlar, mon klassik musiqidən konarda dayanın Filarmoniyani tövsvür etmirəm. Hər Filarmoniyada simfonik müsiquin tabliğini vasi-



to kimi qəbul edilməlidir, belə ki, simfonik müsiqui və səsləndirilən əsərlər xalq və şəhər üçün böyük məktob və mödəni hadisidir".

M.S.Əfəndiyevin söyliyi nəticəsində bir çox ifaçı kollektivini genişləndirməyə imkan yaranmışdır. Çox çətinliklə kiçik tərkibli Xor kapellasını qorumaq mümkün olmuşdur. Bu işdə Filarmoniyanın direktorunu Niyazi, S.Rüstəmov, C.Cahangirov, H.Salahov, A.Şərifov destəkləyirler.

Böyük Vətən mühərbiyəsinə getməzdən əvvəl M.Əfəndiyev R.Əfəndiyev ilə birləşdə Azərbaycan SSR Xalq Maarif Komissarlığı və Dövlət Elmi Tədqiqat İstututunun xətti ilə birinci Respublika elmi-pedaqoji konfransının programını hazırlanır. R.Əfəndiyev (xalxi olduğunu) iki illik Müəllimlər İstututu Pedaqoji kafedrasının kafedra müdürü olaraq pedagoji problemlər üzrə çıxış etməli, atam isə "Mədəniyyət və Comiyət" mövzusunda marزو etməliydi. Onu mədəniyyətin sosioloji problemləri maraqlandırır. Arxivdə, hətta M.Əfəndiyevin konfransda çıxış edəcəyi program da vardır (programı anım Müssəlat Quliyevə Rəcəb Əfəndiyev özü təhlil vermişdir). Konfrans 26-29 mart arası keşirilmişdi.

Atam mühərbiyə gedəndə monim 6 yaşındı. Yaxşı yadimdadır, anam səhhətinə olan problemlərə görə atam cəbhəyə yola salıb. Atam gedərən mono baxdı, gözlərində bir damla yaş var idi, sağollasıp otaqdan tez çıxdı. 1942-ci ilin fevralında, soyuq qış gündündə atam Fəridə xala və Zərinətac bibi yola salırdı. Atamın arzusu idi ki, mən müsiqui olum. Onun üçün də mono "Qızılı Oktyabr" markalı fortepiano almışdım. Bu hədiyyə yadigar kimi indi də evimi bəzəyir. Qardaşım Fadlun atam cəbhəyə gedəndən sonra anadan olduğundan, atasını görməmişdi. Kerş şəhərindən biza məktub yazdırırdı.



Soldan sağa: Fərəh Şəkinskaya, Barət Şəkinskaya, Süleyman Rüstəm, Ağa Sadıq Gəraybəyli, Şəmsi Bədəlbəyli, Məmməd Sadıxov, Həsən Ağayev, Məmməd Bagır müslim (AzPl-nin dosenti), Mərayim Fərzalıbəyov. Aktor evi, 1983-cü il, may. Məmməd Sadıq Əfəndiyevin 80 illiyi.

Aşağı üste: Sadıq Cəhilov, Kamil Abdullayev, Həsən Quliyev, Məhərrəm Bədirzadə. Ölyəşənlər: Soldan sağa - Süleyman Vəliyev, İmrəz Əfəndiyeva, Şəmsi Bədəlbəyli, Həqiqət Əsgərzadə, Ağamədiq Gəraybəyli, Hüseyin Şərif.

1983-cü il, 30 may.

May-iyun aylarında məktublar kəsildi. 1942-ci ildə biz "qara kağız" alıqız.

M.Əfəndiyevin elmi və təşəbbüskar işinə yüksək qiyməti teatrşunas C.Cəfərov "Azərbaycan teatrı" məqaləsində vermişdi. M.Əfəndiyevin yaradıcı uğurlarına əsaslanaraq, ədəbit-tənqidçi irsinə qayğı ilə yanaşaraq C.Cəfərov Bakı Türk Teatrının uğurlu fəalliyəti haqda fikirlərini bildirir. M.Əfəndiyevin elmi işlərinə əsasən, müəllif Azərbaycan teatrının bütöv şəklini yaradı bilmişdir.

Məmmədsadiq Əfəndiyev üç böyük monografiyanın - "Proletar teatrosu uğrunda" (Bakı, 1931), "Bakılı işçi öz türk işçi teatrı haqda nə bilməlidir" (rus dilində; Bakı, 1931) və "N.A.Dobrolyubov" (Bakı, 1936) - müəllifidir. O, ümumiyyətlə, Azərbaycan mədəniyyətinin problemləri və qarşıda duran vəzifələri haqda çap edilən və edilməyən bir çox məqalənin müəllifi olmuşdur (təxminən 200-dən artıq). Ancaq çox təəssüf ki, atamın dissertasiya işi "Kirovabad Azərbaycan Teatrının 20 ili" C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin arxivində "itirilmişdir" (bu işin təhvil verilməsi barədə 1940-ci il sentyabr tarixli sənəd mənim arxivimdədir).

M.Əfəndiyevi yaradıcılığı boyu əsas bir sual narahat edirdi: dinləyicilərin əqlinə və qəlbənə necə yol tapmaq və teatr incəsənətini dövrün tələblərinə necə uyğunlaşdırmaq! Dinləyici auditoriyasının aktyorların hər dəfə təkrarolunmaz bəzən gözlənilməz nəticəsi olan dinamik səhnə oyunu ilə tanışlığı hər dəfə unikal və özünəməxsusdu. M.Əfəndiyev hesab edirdi ki, elə bu atmosferdə yeni teatral tamaşa üçün zəmin yarana bilər. Onun fikrincə, teatr üçün müəyyən dövrə yazılan əsərlər həmin dövrün özünəməxsus ideya savaşlarını əks etdirərək həmin dövrü sözün ən əsl mənasında təbliğ edirlər. Əgər əsərin fəlsəfi əsasını didaktika (yəni nəsihətverici) ilə dəyişsək, əsər incəsənət növü kimi məhv olur. M.Əfəndiyev tələb edirdi ki, hər aktyor səhnədə xarakter yaratsın, elə xarakter ki, dövrün dinamiklərinə uyğun olsun. Bakı Türk Teatrında işləyən böyük rejissorlar - A.İvanov, A.Tuqanov, D.Qutman ilə birlikdə teatr bir tribunaya çevrilirdi - bu tribunda doğruluq, qərəzsizlik və təmizlik idealları təriflənirdi. Öz axtarışlarında teatr əsasən milli dramaturjisində əsaslanaraq Azərbaycan səhnə incəsənətinin sonrakı inkişafı üçün münbit mənbə yaratmışdı. M.Əfəndiyev, məsələn, Meyerxoldun səhnə prinsipləri yaxın idi (Meyerxold yaradıcılığına müasir tematikaya, həyat kolliziyları və mübarizəsi ilə bol olan insanın daxili aləminin açılmasına və xalq teatrının elementlərinə müraciət xas idi), ancaq bəzən onun da estetik əsasları ilə o razılaşmırıldı. O, "Proletar teatrosu uğrunda" kitabında yazırırdı: "İnsanlar memarlıq abidələri və predmetləri deyil, canlı cisimdirlər, onlar səhnədə yaşamalı, hərəkət etməli, ansamblı aktiv yaradıcı hərəkətə cəlb etməlidirlər". M.Əfəndiyevin bir çox məqaləsi Nuri Nuriyev təxəllüsü ilə yazılmışdır. Adın seçiminə diqqət yetirmənizi istərdim! Bəzi xadimlər qorxudan adlarını gizlədirdisə, atam diqqəti cəlb etməmək üçün başqa adla çıxış edirdi.

Atamın arxivində onun özünün topladığı atalar sözleri, tapmacalar, bayatılar, xalq oyunları vardır. Onun çap olunmamış "Azərbaycan xalqının tarixi keçmiş" məqaləsi dərin məzmuunu ilə seçilir.

Azərbaycan Nazirlər Kabinetinin 4 avqust 1994-cü il qərarı ilə İstiqlaliyyət küçəsi, 41-də görkəmli teatrşunas, dövlət xadimi, yazıçı Məmmədsadiq Mirzə Əhməd bəy oğlu Əfəndiyeva memorial lövhə qoyulması barədə qərar verildi. Ancaq bir sırə səbəblərdən bu, icra edilməmişdir. Yalnız Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Əliyev və Mədəniyyət nazirinin səyləri nəticəsində 2008-ci ildə memorial lövhə qoyuldu.

Ailəmiz hökumətimizə M.Əfəndiyevin xatirəsini əbədiləşdirdiyi üçün təşəkkürlərini bildirir. Mən öz tərəfimdən atamın xatirəsini əbədiləşdirmək üçün əlindən gələni əsirgəməyən Xalq yazıçısı Anara təşəkkürlerimi bildirmək istəyirəm. İndi şəhərimizin mərkəzi küçələrdən biri atamın adını daşıyır.

Atam özündən sonra zəngin irs qoymuşdur. Bu irsin uzun illər milletimizin könlündə yaşayacağına ümid edirəm.